

## ELEKTRİK ENERJİSİ İSTEHLAKININ TƏHLİLİ VƏ PROSESİN İDARƏOLUNMASI İMKANLARININ ARAŞDIRILMASI

RAMAZANOV K.N., SƏLİMOVA A.K. \*

*AMEA Fizika İnstitutu  
Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu\**

Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının səmərəliliyinin artırılması, elektroenergetika sektorunun inkişafının rasional istiqamətlərinin seçilməsi, bazar iqtisadiyyatı şəraitində elektrik enerjisi istehlakının strukturunun idarə olunması ilə üzvü surətdə bağlıdır. Bu baxımdan istehlakçıların elektrik enerjisini olañ tələbatının hər hansı bir zaman kəsiyi ərzində dəyişməsinin təhlili və prosesi xarakterizə edən kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.


Məlumdur ki, elektrik enerjisini olañ tələbatın (istehlakının) istənilən zaman kəsiyində (saat, gün, ay, il və s.) dinamikası adətən müvafiq yük qrafikləri  $P=f(t)$  şəklində verilir. Enerjisistemin yük qrafikləri qəbul olunmuş zaman kəsiyi ərzində istehlakçıların enerjiyə və ya gücə olan tələbatının səviyyəsinin zamandan asılı olaraq dəyişilməsini göstərsə də, məhiyyət etibarilə bu dinamika istehlakçılar tərəfindən yüklerin səviyyəsinin formallaşmasına təsir edən bir çox texniki- iqtisadi amilləri özündə əks etdirir. Digər tərəfdən, enerjisistemin yük qrafiklərinin xarakteri elektrik stansiyaların avadanlıqlarının, ötürüçü elektrik veriliş xəttlərinin, həmçinin elektrik təchizatı şəbəkələrindəki avadanlıqların baxılan zaman ərzində hansı dərəcədə yükləndiyini də xarakterizə edir.

Enerjisistemin yük qrafiklərinin təhlili göstərir ki, istehlakçıların elektrik enerjisini olañ tələbatı günün axşam saatlarında artmaqdə davam edir, eyni zamanda gecə saatlarında tələbatın xeyli dərəcədə azalması müşahidə olunur. Bu səbəbdən enerjisistemin yük qrafiklərinin formasını səciyyələndirən göstəricilər qeyri qənaətbəxş xarakter alır. Məsələn, yük qrafikinin dolğunluq əmsalı aşağı düşməkdə maksimum yükün minimuma nisbəti isə artmaqdə davam edir.

Hal-hazırda gündəlik yük qrafikinin axşam maksimumunun gecə minimumuna nisbəti –  $P_{\max}/P_{\min} = 1,8 \div 1,9$  səviyyəsindədir. Bu olduqca qeyri qənaətbəxş haldır. Bu halın davam etməsi enerjisistemin iqtisadi və texniki göstəricilərinə mənfi təsir göstərir. İstehlakın bu şəkildə davam etməsi enerjisistemin pik saatlarında yeni güclərə olan tələbatı artırır və əlavə iri həcmli investisiya qoyuluşu tələb edir. Deyilənlərin qarşısını nisbətən almaq və istehlakın strukturunu idarə etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi olduqca mühüm texniki-iqtisadi məsələdir. Bazar iqtisadiyyatı şəraitin adekvat tədbirlərin işlənməsi məqsədi ilə öncə istehlakın strukturunun təhlili və prosesin idarə olunmasından alınacaq səmərənin müəyyənləşməsi mühüm əhəmiyyət kəsb edir.


Beləliklə, enerjisistemin yük qrafikinin məqsədyönlü təhlili vasitəsilə bir tərəfdən yüklerin səviyyəsini formalasdıran amillərin təsir istiqamətləri və dərəcələrini müəyyənləşdirmək, digər tərəfdən isə yüklerin zaman ərzində dəyişilməsinin enerjisistemin rejim parametrlərinə, iqtisadi göstəricilərinə, həmçinin generasiya güclərinin növünün seçiminə təsirinin öyrənilməsi imkanları yaranır. Qeyd olunan imkanların reallaşması vasitəsilə enerjisistemin yük qrafiklərinin idarə olunması və onların optimallaşdırılması istiqamətində bazar iqtisadiyyatı şəraitinə uyğun iqtisadi təsir vasitələrinin, o cümlədən mütərəqqi tarif siyasətini formalasdırmaq və tətbiq etmək mümkündür.

Enerjisistemin gündəlik (24 saat) yük qrafiklərinin təhlili vasitəsilə enerjisistemin il ərzində 365 ədəd gündəlik yük qrafikinin hesabatı olduqca çox vaxt tələb etdiyini nəzərə alaraq bu məqalədə 12 ayın son gününün yük qrafiklərinin təhlili öz əksini tapmışdır. Məsələn, 2005-ci ilin 12 ayı ərzində hər bir ayın son gününün yük qrafikləri şəkil 1-də göstərilən şəkildə dəyişir.



Şəkill1.

Şəkil 1-dən göründüyü kimi enerjisistemin yükü ilin mövsümləri və günün müxtəlif saatları ərzində olduqca dəyişkən xarakterlidir. Enerjisitemin pik saatlarında tələb olunan gücün bir hissəsinin yük qrafiklərinin başqa hissələrinə (minimum yüklənmiş hissələrinə) keçirilməsinə nail olmaqla bir sıra problemlərin həllini təmin etmək mümkündür. İlk önce pik güclərinə olan tələbatın azalması hesabına enerjisistemin avadanlıqlarının daha səmərəli istifadəsinə nail olmaq, eyni zamanda yeni, nisbətən baha başa gələn və əsas etibarilə pik saatlarında istifadə üçün nəzərdə tutulan generasiya güclərinə olan tələbatı azaltmaq mümkündür. Bu halda enerjisistem iri miqyaslı izafî xərclərdən azad ola bilər. Gözlənilən səmərənin miqyasının müəyyənləşdirməsi, həmçinin prosesin daha anlamlı müşahidə olunması, əyanılışdırılməsi üçün ilin mövsümləri ərzində yükün dəyişmə dinamikasının 3 koordinatlı sistem üzrə qurulması daha münasib görünür. Üç koordinatlı sistemdə ordinat oxu yükün artım səviyyəsini ( $MVt$ ), absis oxundan biri ilin mövsümlərini (zaman), digəri isə günün saatlarını (zaman) göstərir.




Enerjisistemin yük qrafikinin və yaxud istehlakin həcmiminin 3 ölçülü koordinat sistemində göstərilməsi faktiki olaraq, yükün mövsümlər və günün saatları ərzində dəyişmə prosesinin daha qabarıq müşahidə olunması və bu müşahidənin əsasında prosesin məqsədyönlü idarəolunması üçün effektiv idarəetmə üsullarının tətbiqi əsasında əldə oluna biləcək səmərənin müəyyənləşdirilməsi imkanlarını artırır, prosesə müdaxilənin məntiqinin öyrənilməsini sadələşdirir.


2005-ci ilin 12 ayının hər birinin sonuncu günü ərzində gündəlik yük qrafiklərinin göstəriciləri (güclərin səviyyəsi) (Şəkil 1.) ( $24 \times 12$ ) ölçüdə matrisa şəklində göstərilə bilər.

$$A = [P_{ik}] = \begin{bmatrix} P_1^1 P_1^2 \dots \dots P_1^{24} \\ P_2^1 P_2^2 \dots \dots P_2^{24} \\ P_3^1 P_3^2 \dots \dots P_3^{24} \\ \dots \dots \dots \\ P_{12}^1 P_{12}^2 \dots \dots P_{12}^{24} \end{bmatrix}_{12 \text{ay}}^{saat 24} \quad (1)$$



Burada  $i$  - gün ərzində saatların sayını ifadə edir ( $1 \div 24$ );  $k$  - il ərzində ayların sayını eks etdirir ( $1 \div 12$ );  $P_{ik}$  ilin  $k$  ayının sonuncu gününün  $i$  saatında sistemdəki aktiv gücün səviyyəsini göstərir. Beləliklə  $ixk$  ölçülü ( $24 \times 12$ ) düzbucaqlı (1) matrisası tərtib olunur.



Şekil 3



Şekil 2.



Şekil 3.

Matrisa (1)-in əsasında ilin 12 ayı üzrə günün saatları ərzində yüklerin dəyişilməsinin bir-biri ilə 5% səviyyəsində fərqlənən daha az sayılı, bir-birinə yaxın səviyyəli yük qrafikləri tərtib etmək mümkündür.

Aparılan təhlil nəticəsində matrisa (1)-in  $\Delta P_k^i \leq 5\%$  meyarına cavab verən göstəriciləri 5 qrupu təmsil edən aşağı ölçülü digər matrisalar şəklində göstərmək olar:

$$\begin{aligned}
 & 1qrup_{saat1÷6} \left[ \begin{array}{cccccc} P_1^1 P_2^1 & \dots & \dots & P_{12}^1 \\ P_1^2 P_2^2 & \dots & \dots & P_{12}^2 \\ \dots & \dots & \dots & \dots \\ P_1^6 P_2^6 & \dots & \dots & P_{12}^6 \end{array} \right]_{saat}^{ay}; \quad 2qrup_{saat7÷11} \left[ \begin{array}{cccccc} P_1^7 P_2^7 & \dots & \dots & P_{12}^7 \\ P_1^8 P_2^8 & \dots & \dots & P_{12}^8 \\ \dots & \dots & \dots & \dots \\ P_1^{11} P_2^{11} & \dots & \dots & P_{12}^{11} \end{array} \right]_{saat}^{ay}; \\
 & 3qrup_{saat12÷15} \left[ \begin{array}{cccccc} P_1^{12} P_2^{12} & \dots & \dots & P_{12}^{12} \\ P_1^{13} P_2^{13} & \dots & \dots & P_{12}^{13} \\ \dots & \dots & \dots & \dots \\ P_1^{15} P_2^{15} & \dots & \dots & P_{12}^{15} \end{array} \right]_{saat}^{ay}; \quad 4qrup_{saat16÷18} \left[ \begin{array}{cccccc} P_1^{16} P_2^{16} & \dots & \dots & P_{12}^{16} \\ P_1^{17} P_2^{17} & \dots & \dots & P_{12}^{17} \\ P_1^{18} P_2^{18} & \dots & \dots & P_{12}^{18} \end{array} \right]_{saat}^{ay}; \quad (2) \\
 & 5qrup_{saat19÷24} \left[ \begin{array}{cccccc} P_1^{19} P_2^{19} & \dots & \dots & P_{12}^{19} \\ P_1^{20} P_2^{20} & \dots & \dots & P_{12}^{20} \\ \dots & \dots & \dots & \dots \\ P_1^{24} P_2^{24} & \dots & \dots & P_{12}^{24} \end{array} \right]_{saat}^{ay}
 \end{aligned}$$

Həmin qruplara müvafiq yük qrayikləri şəkil 2-də öz əksini tapmışdır.

Qruplaşdırılmış matrisaların (2) elementlərinin sütün üzrə (saat) orta qiymətləri hesablanır və nəticədə  $i=1; k=12$  ölçülü 5 matrisa qurulur.

$$\begin{aligned}
 \bar{A}_1 &\equiv \left[ \overline{P_i^k} \right]_{i=6;k=12}; & \bar{A}_2 &\equiv \left[ \overline{P_i^k} \right]_{i=5;k=12}; & \bar{A}_3 &\equiv \left[ \overline{P_i^k} \right]_{i=4;k=12}; \\
 \bar{A}_4 &\equiv \left[ \overline{P_i^k} \right]_{i=3;k=12}; & \bar{A}_5 &\equiv \left[ \overline{P_i^k} \right]_{i=6;k=12}
 \end{aligned} \quad (3)$$

Alınmış yeni matrisalar əsasında bir-birinə formaca oxşarlıq və kəmiyyətcə yaxınlıq amillərini nəzərə alınmaqla (buraxıla bilən xətalar təxminən 5% həddində qəbul olunmaqla) 9 ədəd yeni matrisa tərtib edilir.

Bu matrisalar 2005-ci ilin yanvar-aprel ayları üzrə (saat 1÷6; 7÷18 və 19÷24), may-sentyabr ayları üzrə (saat 1÷6; 7÷18 və 19÷24), nəhayət oktyabr-dekabr ayları üzrə (saat 1÷6, 7÷18 və 19÷24) müddət ərzində enerjisistemin yüklerinin orta səviyyəsini göstərir. Alınan nəticələr şəkil 3-də öz əksini tapmışdır.

Göstərilən alqoritm əsasında 2005-ci ilin yuxarıda qeyd olunan mövsümləri ərzində yükün göstərilən saat qrupları üzrə dəyişməsini xarakterizə edən 3 koordinatlı yük qrafikini tərtib etmək olar (şəkil 4).

Şəkil 4-də göstərilən yük qrafikinə uyğun illik enerji istehlakının həcmi ilə 2005-ci ildə istehlak olunan enerjinin həcmi arasındakı fərq 3,5% təşkil edir. Bu isə göstərilən alqoritmin kifayət qədər dəqiq olduğunu xəbər verir.


Şəkil 4-də göstərilən 3 koordinatlı yük qrafiklərində hər bir mövsüm üzrə və günün saatları ərzində yüklerin dəyişmələri arasındaki fərqlər jədvəl 1-də öz əksini tapmışdır.

### Cədvəl 1

2005-ci il ərzində ilin periodları (qruplaşdırılmış aylar) üzrə gün ərzində 3 qrup zaman kəsiyində enerjisistemin yükünün dəyişməsinin dinamikası

| Periodun<br>(qruplaşdırılmış<br>adı<br>aylar) | 2005-ci il<br>MVs     |                         |                           |                       |
|---|-----------------------|-------------------------|---------------------------|-----------------------|
|   | saatlar               |                         |                           |                       |
|   | 1÷6 (I saat<br>qrupu) | 7÷18 (II saat<br>qrupu) | 19÷24 (III<br>saat qrupu) | 1÷6 (I saat<br>qrupu) |
| 1 Yanvar-aprel<br>fərq                        | 2111                  | 2934                    | 3332                      | 2111                  |
|   |                       | +823                    | +398                      | -1221                 |
| 2 May-sentyabr<br>fərq                        | 1569                  | 2206                    | 2518                      | 1569                  |
|   |                       | +637                    | +312                      | -949                  |
| 3 Oktyabr-dekabr<br>fərq                      | 2387                  | 3433                    | 3849                      | 2387                  |
|   |                       | +1046                   | +416                      | -1462                 |
| Fərqli orta qiyməti                           |                       | +835,3                  | +375                      | -1210,6               |

Qeyd: cədvəldə öz eksini tapmış rəqəmlər aparılmış faktiki hesabatlardan götürülmüşdür.



- 1 Yanvar-Aprel aylarında 6 saatlıq gecə (min)
- 2 Yanvar-Aprel aylarında 12 saatlıq gündüz
- 3 Yanvar-Aprel aylarında 6 saatlıq axşam piki
- 4 May-Sentyabr aylarında 6 saatlıq gecə (min)
- 5 May-Sentyabr aylarında 12 saatlıq gündüz
- 6 May-Sentyabr aylarında 6 saatlıq axşam piki
- 7 Oktyabr-Dekabr aylarında 6 saatlıq gecə (min)
- 8 Oktyabr-Dekabr aylarında 12 saatlıq gündüz
- 9 Oktyabr-Dekabr aylarında 6 saatlıq axşam piki

Şəkil 4.

Aparılan təhlillər və hesabatların nəticəsində enerjisistemin yük qrafiklərinin zaman ərzində formallaşması prosesini izləmək və bu prosesin məqsədyönlü şəkildə idarə olunması üçün bazar iqtisadiyyatı şəraitinə uyğun üsulların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Aparılan təhlillər və alınan nəticələr müxtəlif səpgidə və istiqamətdə qərarların qəbul olunması üçün qərəkli ola bilər:

- Gün ərzində kösgin dəyişən xarakterli yük qrafiklərinin təhlili göstərir ki, praktiki olaraq ilin mövsümləri üzrə günün müəyyən saatları ərzində stabil formaya malik 3 yük zonası mövcuddur;
- Müəyyənləşdirilmiş 3 yük zonası ilin mövsümləri üzrə oxşar dəyişmə xarakterinə malikdir. 2005-ci ildə yüksək mövsüm üzrə dəyişmə dinamikası təqribən aşağıdakı kimi olmuşdur: yanvar-aprel ayları ərzində gecə və gündüz saatları arasında təxminən 800mVt, gecə və axşam piki arasında 1200mVt, may-sentyabr ayları üzrə gecə və gündüz saatları arasında təxminən 630mVt, gecə və axşam piki arasında 900mVt, oktyabr-dekabr ayları üzrə gecə və gündüz saatları arasında təxminən 1000mVt, gecə və axşam piki arasında 1400mVt fərqli olduğu nəzərə çarpir;
- Gün ərzində 3 dəfə dəyişən tarifin tətbiqi vasitəsilə (normal, pik saatları və gecə yükünün minimum səviyyəsi üzrə) yük qrafikini tənzimləmək istiqamətdə bazar iqtisadiyyatına uyğun təsirli tədbirin tətbiqinə geniş imkanlar yarana bilər.
- Aparılan müqayisəli hesabatlar və beynəlxalq təcrübə göstərir ki, enerjisistemin pik saatlarında istehlakçı tələb etdiyi əlavə hər 1 mVt gücün qarşılılanması üçün dəyəri 1 mln ABŞ dollarından baha başa gələn əlavə gücün yaranması tələb olunur. İstehlakçıların iş rejiminin iqtisadi üsullarla (gün ərzində dəyişən tariflərlə)

tənzimlənməsinə imkan yaradan vasitələrin tətbiqinə isə  $3 \div 4$  dəfə az vəsait tələb olunur. İstehlakçının iş rejiminin dəyişdirilməsi ilə pik saatlarında tələb olunan 1 mVt gücün yüksək qrafikinin digər zonalarına keçirilməsi üçün istifadə olunan texniki vasitələrin tətbiqinə isə  $250 \div 300$  min ABŞ dollarının az vəsait tələb olunur.

- Prinsip etibarilə enerjisistem 365 gün üzrə qrafikləri əsasında da göstərilən alqoritmlə ümumi enerji istehlakının mövsümlər və saatlar üzrə dəyişməsini 3 koordinatlı sistemdə qurmaq mümkündür. Gün ərzində dəyişən enerji tariflərinin tətbiq edilməsi nəticəsində (ilin mövsümləri nəzərə alınmaqla) əldə oluna biləcək səmərənin təxminini konturlarının müəyyənləşdirilməsi üçün məqalədə istifadə olunmuş informasiyanın həcmi fikrimizcə yetərlidir.
- Alınmış nəticələrdən enerjisistemin digər göstəricilərinində proqnozlaşdırılması və ya hesablanması üçün istifadə oluna bilər.

---

1.P.Пелисье. Энергетические системы. М.Высшая школа, 1982.

## **ELEKTRİK ENERJİSİ İSTEHLAKININ TƏHLİLİ VƏ PROSESİN İDARƏOLUNMASI İMKANLARININ ARAŞDIRILMASI**

**RAMAZANOV K.N., SƏLİMOVA A.K.**

Enerjisistemin gün ərzində kəskin dəyişən yük qrafiklərin tənzimlənməsi üçün bazar iqtisadiyyatı prinsiplərinə uyğun yeni tarif sistemi təklif olunur.

Təklif olunan tarif sistemini səmərəliliyinin potensial imkanlarının müəyyənləşdirilməsi üçün yüksək qrafiklərinin 3 koordinatlı təsviri alqoritmi işlənmişdir.

## **АНАЛИЗ ПРОЦЕССА ПОТРЕБЛЕНИЯ ЭЛЕКТРОЭНЕРГИИ И РАССМОТРЕНИЕ ВОЗМОЖНОСТЕЙ УПРАВЛЕНИЯ ИМ**

**РАМАЗАНОВ К.Н., САЛИМОВА А.К.**

Суточный график нагрузки энергосистем имеет резкопеременный характер. В целях сглаживания графика нагрузки авторами предлагается применение новой тарифной системы.

На основе специального алгоритма построен 3 координатный график нагрузки энергосистемы.

## **THE ANALYSIS OF THE CURRENT CONSUMPTION PROCESS AND ITS MANAGEMENT OPPORTUNITIES CONSIDERATION**

**RAMAZANOV K.N., SALIMOVA A.K.**

Daily load of the power supply system is sharply non-uniform. To smooth the load schedule, a new tariff system is proposed by the writers.

Based on the special algorithm, the 3D graph of the load of power supply system was built.